

**BƏSİTÇAY DÖVLƏT TƏBİƏT QORUĞUNUN MƏŞƏ EKOSİSTEMİNİN  
BIOLQİ MüXTƏLİFLİYİ**

Tofiq Məmmədov\*, Minarə Həsənova, Leyla Atayeva  
*AMEA-nın Dendrologiya İnstitutu*

Bəsitçay vadisindəki çınar meşəsi təkcə Azərbaycanın deyil, bütün Avropanın tabiatının nadir inisiyidir. Azərbaycanda Sovet hakimiyətinin ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə Bəsitçay vadisindəki çınar meşəsinin bir hissəsi – Xaçınçay və Şixavuz çay vadiləri boyunca yayılan ağaclar Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz kəndləri ərazisində qalmışdır. Azığınlaşmış düşmanın törətdiyi vəhşilik ərazidə sertifikatlaşdırılmış Şərqi çınarlarını məhv olma təhlükəsi ilə üz-üzə qoymuşdur. Bəsitçay Dövlət Təbiət Qoruğunda əsasən Şərqi çinari (*Platanus orientalis* L.) dominanlıq təşkil edir. Burada yaşı 100-200 il, diametri 80-120 sm, hündürlüyü 25-30 metr olan coxsaylı nümunələr vardır.

İşin esas məqsədi Bəsütçay Dövlət Təbiət Qoruğunun bitki taksonlarının təbii arealının araşdırılması, ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi, antropogen təsirə məruzqalma səviyyəsinin müyyənləşdirilməsi olmuşdur. Monitorinqlər zamanı peyk görüntülərindən, müxtəlif məlumatlardan və GPS kordinatlarından istifadə edilmişdir.

Zengəzur silsiləsinin şərqi yamaclarından axan Bəsitçay boyunca 12-15 km məsafədə təbii *Platanus orientalis* L., şimalda *Pistacia vera*, *Mespilus germanica*, *Celtis caucasica* Willd., *Rhamnus pallasii*, *Paliurus spina-christi*, *Crataegus monogyyna* və s. ibarət olan kserofit meşə örtüyü, cənub istiqamətində *Quercus orientalis*, *Carpinus orientalis* növlərinindən ibarət meşəlik massivi yerləşir.

Monitorinq zamanı ərazidə meşəliyin I yarusunu tutan çınar ağacı ilə adı qozun (*Juglans regia* L.) qarışq ağaçlıq yaratdığı müşahidə olunur. II yarusda Qafqaz dağdağanı (*Celtis caucasica*), çay kanarında isə qovaq (*Populus L.*), qarağac (*Ulmus L.*), uzunsaplaq palıd (*Quercus longipes L.*) növlərinə rast gəlindiyi müşahidə edilmişdir. Ərazinin relikt və endemik bitki növləri də araşdırılmış, ümumilikdə 7 növ – 5 ağaç və 2 kolun olduğu müəyyənləşdirilmişdir.

Monitoring nəticəsində Bəsitiçay Dövlət Təbiət Qoruğunun dağlıq hissəsinin meşə örtüyündə 10, quru daşlı yamaclarda 9, Sürtün massivində – 800 m-dən 1400 m-dək yüksəkliklərdə 8 növ müvəyyən olılmışdır.

Ərizədə yayılmış Şərqi qızılı, giləmeyvəli qaraçöhrə, ayı findığı, Araz palıdır, yalanqoz. Qaf-qaz dağdağanı, buaşə armudu, söyüdyarpaq armud, saqqızıağacı, Qafqaz xurması kimi nadir və nəslini kəsilməkdə olan relikt növlərlə yanaşı, adı nar, meşə üzümü, tut, iydə, yulğun kimi növlərin mənfun ermənilərin iyrənc əməlləri nəticəsində məhv olmaq təhlükəsində olduğu müəyyənəldirilmişdir.

Qırığın ərazisində "Qırmızı kitab" a daxil olan 5 növ – *Platanus orientalis* L., *Pyracantha coccinea* M.Roem., *Iris paradoxa* Steven. *Crocus adami* J.Gay., *Ophrys caucasica* Woronow müşahidə edilmişdir.

Qorуq ərazisindən 2021-ci ilin mart ayının 6-da 10-25 sm dərinlikdən götürülen 1-ci torpaq nümunəsi orta məhsuldardır, analiz nəticəsində bəlli olmuşdur ki, torpağın pH göstəricisi zəif qəlevi (7,8), elektrik keçiriciliyi 520 cm/mS olub, metal ionları vardır. Burada nitrat azotu ( $\text{NO}_3^-$ ) xeyli çoxdur, bu ona dəlalət edir ki, torpaqda azot bakteriyaları fəaliyyət göstərməkdədir. Kalium ionları ərazidə ( $\text{K}^+$ ) 350 mq/q olub, torpağın su saxlama qabiliyyətinin az olduğunu təsdiq edir. Nümunədə mis ionları ( $\text{Cu}^{2+}$ ) standart göstəricidən təxminən 3 dəfə çoxdur, ərazi olaq sahəyə aiddir. Maqnezium ionları ( $\text{Mg}^{2+}$ ) isə əksinə, 2 dəfə, kükürd ( $\text{SO}_4^{2-}$ ) və fosfor ( $\text{P}_2\text{O}_5^{3-}$ ) ionları mineral halda 3 dəfə standartdan aşağıdır. Bu nümunədə Ca duzları 2, xlorid duzları 3 dəfə standartdan yüksəkdir, bu nəticələr ərazinin orta şoran torpaq olduğunu təsdiqləyir. Alüminium ionu cəmi 0,8 mq/q, dəmir ionu ( $\text{Fe}^{2+}$ ) çox azdır, manqan ionu ( $\text{Mn}^{2+}$ ) tamamilə yoxdur. Qeyd etdiyimiz analizlərin nəticələrinə görə, belə torpağa üzvi və mineral gübərlərin verilməsi məhsuldarlığın artmasına imkan verə bilər.

İkinci nümunə sahil torpağıdır, onun pH göstəricisi 7,1-dir, yəni neytral mühitlidir. Bu da əra-  
zinin daima su axarı ilə yuyulduğunu sübut edir. Torpaqdan üzvi və mineral elementlər yuvuldu-

ğandan, ağır metal ionları hesabına elektrik keçiriciliyi yüksəkdir ( $920 \text{ cm/mS}$ ), nitrat azotunun  $27,0 \text{ mEq/q}$ , kalium ionlarının ( $\text{K}^+$ )  $360 \text{ mEq/q}$  olması bu torpağın susaxlama qabiliyyətinin zəif olduğunu göstərir. Torpaqda üzvi gübrənin azlığı, mis ionlarının, maqnezium ionlarının standartdan aşağı olması, kükürdülü birləşmələrin 5 dəfə normadan az, fosfor ionlarının heç olmaması torpağın əkin üçün yararsız olduğunu təsdiqləyir. Bu torpaqlarda kalsium və xlor ionlarının miqdarı standartdan yüksək olub, xeyli şoranlaşmış haldadır. Nümunədə alüminium və manqan ionları tapılmamışdır, dəmir ionları isə standart göstəriciyə yaxındır. Belə torpaqların əkin sahəsi olaraq seçilməsi məqsədviyənlü devildir.

Qarabağın təbii sərvətləri, xüsusən bitki ehtiyatları ermənilər tərəfindən amansızcasına talan edilmişdir. Bəsitçay Dövlət Təbiət Qoruğunda Qırmızı palid ağacı kökündən çıxarılaraq doğrulmuş, mebel istehsal edilmiş, çox hissəsi isə xarici ölkələrə satılmışdır. Qorug ermənilər tərəfindən talan edilməklə əraziləki bitki örtüyünün tamamilə məhv olmaq təhlükəsi varanmışdır.

Monitoring nöticəsində ərazinin dağlıq hissəsinin meşə örtüyündə İberiya palidi (*Quercus iberica*) və Qafqaz vələsiniə (*Carpinus caucasica*), ardıcın 2 növüne - ağrıyılı ardıc (*J. foetidissima*), alçaqboylu ardıc (*Juniperus depressa Stev.*) və kütüarpaq saqqızağacına (*Pistacia mutica*), qarışq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, yemişan, itburnu, murdarça, quru-bozqır, dağ kserofil bitkiləri, kolluqlar, qaratikan və s. bitkilərə rast gəlinmişdir.

bitkileri, konforqları, qarafikan və s. bitkilərə rast gəlmmişdir.

Quru daşlı yamaclarda Araz palidi (*Q. araxina*), Qafqaz dağdağanı (*Celtis caucasica* Willd.), Şərqi valəsi (*C. orientalis*), kütüarpaq saqqızıağacı (*P. mutica*), İberiya ağcaqayını (*Acer iberica*), Araz qarağacı (*Ulmus araxina*), söyüdarmaq armud (*Pyrus salicifolia*), ardıcılı seyrak meşəliklər yaradır. Bu meşəliklərdə kserofit kollardan tikanlı dəvəqırın (*Atraphaxis spinosa*), İberiya doqquzdonu (*Lonicera iberica*), xirdameyvə albalı (*Cerasus microcarpa*), ortaboy acılıq (*Ephedra intermedia Schrenk Et. C.A. Mey.*), kol jasmini (*Jasminum fruticans*), pallas murdarçısı (*Rhamnus pallasii*) və qarafikan (*Paliurus spina-christi*) təbii halda yayılmışdır.

Ümmüklidə, monitoringlərin nəticəsində Bəşitçay Dövlət Təbiət Qoruğunda 27 növ ağac, 18 kol və 11 ot bitki növü qeydə alınmışdır. Bunlardan 17 ağac, 3 kol, 3 ot bitki növü nadir və nəş<sup>1</sup> - silməkdə olan bitkilər, 6 ağac 2 kol bitkisi isə relikt və endemik bitkilər müəyyən olunmuşdur